



Məryəm ƏLİZADƏ
sənətşünaslıq doktoru, professor

...Çoxdanndır Bakıdan kənarə cəxmamışdım. Nədənsə son zamanlar heç cəxmağa həvəsim də yox idi. Düzünü desəm, heç Bakıdan da zövg almurdum: iş-güç, problemlər-filanlar məni öz məngənəsində elə bərk sıxırdı ki, vərdiş etdiyim "mərsrut"dan kənarə cəxməq tap zülm olardı - deyə düşündürdüm. Amma atalar demiş və nə gözəl demisi: "Adama gəzmək qalır". İndi isə aşağıda haqqında bahs edəcəyim safor sənət qətləndən sonra atalarım müdürüklərini özündən ötrü növbəti dəfə (!) təsdiqlədim.

Amma hər şey növbə ilə...

Teatr xadimlərinin Şəkiyə səfəri

İlk növbəde hesabat verəcəyim safarın təkanverici səbəplərini açıqlayım. Mösləhətindən ki, Mədəniyyət və Turizm Nazirliyi Respublik Prezidentinin regionlarda səsial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəldilən məlumatın fərmanına istinad edərək, səsial-mədəni heyatın fealləşdirilməsinə nəzərdə turan program hazırlayıb. Nazirliyədə keçirilən toplantıda açıqlanmışdır: tədbirlər programında rayon teatrlarının vəziyyətini yaxşılaşdırmaq, yenilənən maddi və yaradıcı kömək göstərmək planları hazırlanmışdır. "Yaradıcı kömək" ilə once teatrların dövlət səfəri ilə hazırlanmış tamaşalarla reissor kadrlarına göstərmək mənasında müəyyənləşdirilmişdir. Teatr mətbəxinin qapısını hərəmti oxuculara açmaq, aqaraq məsələdən "dövlət səfəri" əsaslı olmaq istəyirmə. Bu üsul aşağıdakı qaydada gerçəkləşdirilir:

- respublika teatrları repertuarları üçün müümən sayıtları onarı (pivesi) Nazirliyin müvafiq şöbəsinə təqdim edir;

- asar (pivesi) Eksperti Şurası tərəfindən təsdiqlənəndən sonra rəsmi qəbul olunur;

- bundan sonra teatrın rəhbərliyi qurulması nəzərdə tutulan tamaşanın toxmını ("açıq") xərclər smetasını Nazirliyə təqdim edir;

- sözügedən smeta mühasib əkspertizasını keçəndən sonra nazir tərəfindən təsdiqlənir və maliyyələşdirilərəcəmən təmin olunur;

Buradaca qeyd edim ki, bu üsul on-on beş ildir ki, gerçəkləşdirilir və açılmış deşik, "faydalı emok emsal" o qədər de yüksək olmayıb. Allahdan gizli deyil, oxucuların niyə gizli olunur: bu illər erzində bir neçə, özü de Bakı teatrlarında səhənaya qoyulmuş tamaşalar cəxmə şartı ilə nə genis tamaşacı kütləsi, na da ki, bizi müteaxxislər (teatrşunas və tənqidçilər) bu "üslub"un effektini görməkdən. Rayon teatrları yavaş-yaş, tədrisicən və sənət idarəə olunmasında tarzda tənəzzülə varlığı halda, "dövlət səfəri"ndən neçə deyərlər "Fatiyə tuman çıxımu"ndı. Obyektivlik naməni demək lazımdır ki, rayon teatrlarının yaşlılarından bəhrən paytaxt teatrın böhrənində yalnız formaca fərqlənləri, məməzən işi cyni idi: respublikada mədəniyyət qurulduğu prosesi demək olar ki, durdurulmuşdu və teatrlar bazar iqtisadiyyatının sıxışyasında özbaşına, dəstəksiz-flansız buraxılmışdı. (Bu mənzüvə qayıtmaq niyyətim olduğuna görə mövcud olan acınamaqlı vəziyyətin

gol qeydləri

analizindən vaz keçməliyəm...)

İkinci növbəde hərəmti oxucular məlumatlandırmalıymış ki, "Yuğ" Dövlət Teatrının nazidən görkəmli rejissor ve pedagoq Vəqif İbrahimogluun rəhbərliyi ilə bir neçə idir ki, "Alternativlər Yelvinci" adlanan gene teatr sonşıncıları assosiasiyanı fəaliyyət göstərir. Bu assosiasiyanı topalanınca rejissorlar dramaturqlar, teatrşunaslar nazır problem-lərə yanaşı fəal praktiki yaradıcılıqla da məsələlərdir. Belə ki, rejissorlar respublikada keçirilən bütün festivalarda gənc dramaturqların pYESLƏR onasında hazırladıqları tamaşalarla iştirak edir, mükafatlar qazanır, yeni layihələr üzərində çalışır, bir sözlu, hər vachələ barmaqlarını dünya teatr prosesinin nebzində saxlamaq çalışırlar. Bu il assosiasiyanın üzvülləri Mədəniyyət və Turizm Nazirliyinə öz yaradıcı layihələrin təqdim etmişlər. Layihələri rəqəbatlı qarşılıy়an Nazirliyə öz növbəsindən gənə rejissorlara 2006-ci ilin planında olan "dövlət səfəri" ilə hazırlanacaq tamaşalarla rejissorluq etməyi təklif etdi. Təkli夫 gələnləriməolsa da, gəncər tərəfindən böyük məmənəyyiyatlı qəbul olundu və natiqədə Gümrah Ömer Lənkəran Dövlət Teatrında Əli Əmərlinin "Onun iki qorğıbığış", Güney Səttarova Qazax Dövlət Teatrında Firuz Mustafanın "Qarışqa təlesi", İrada Sayya Gence Dövlət Teatrında İlyə Əsfendiyevin "Qoriba oğlan" və Şahbəz Rəsul Şəki Dövlət Teatrında M.F.Axundzadının "Molla İbrahimovlu kimyag" komedyasını sehnələməyə hazırlaşmaq başlıdlar. (Bir sıradan istisna olaraq assosiasiyanın üzvü rejissor Mikayıl Mikayılov Azərbaycan Dövlət Müsiqili Komedya Teatrında Suleyman Ələşərov və Şixəl Qurbanovun "Milyonçunun dilenli oğlu" operettasını sohnesəcək ki, bu da başqa səhəbətin mövzusudur.) İlk olaraq Şahbəz Rəsul oktyabrın 11-də Şəki Dövlət Teatrında işə başlamış idi və biz, yəni rejissor Vəqif İbrahimoglu, teatrşunas mən, rəssam Rəsəd Şerif, gənə rejissor Gümrah Ömrən idarə etdiyi maşınla onu Şəkiyə apardı...

11 oktyabr dumanlı-çirkinli sohərində yoldaş olub yola çıxdıq. Nədənsə, heç özüm bilmədiyim səbəbdən bu dəfə Şəki" səfərindən nə isə gözleyirdim. Amma ta Şəməxaya gəder eynim aşılmırdı, "avtomatik rejim" də əmumi səhərə

iştirak edirdim, hətta deyəsən zarafat da edirdim. Amma nəyse gözleyirdim. Ney? Bilmirdim.

Ki, Şəməxaya keçərək İsmayılli istiqamətində hərəkətə başladığımız andan ətraflı töbət, necə deyərlər, öz işini görəməyə başladı: nərn yanğın yağışın surətində çimərkər qış yuxusuna hazırlayan ağclar, kollar və otalar içində nisqılı çuqlaşmış qaribə bir sevinç hissini yaratdı. Deysən ovsunlanılmışmış, cünki hətta yel qıraqında bir anlıq görünürüb sürtərə axada qalan insanlar da mona qaribə görünürdü. Baş-qala qatılmamış bir görümlü yerde, ot tavalarının arasında quşraşdırılmış küləfranglı oturub çay içdiyimiz anda birdən-bir anladım ki, men dünənya qayıtdım. Sən demə, məndən ötrü "dünya" elə doğma Azərbaycanım... xıffatını yaşadığım Səsuman... Cidi düzün... Ərimgingəlin... Qarqar çayının... Ağa pökrüsün... Topxana meşəsinin... Dasaltımlı... Əjdaha bulğamın... Moruglu doronin... Malibeylimin... tebiatidir. Ehtiyatlılıq edib, yol yoldaşlarını "ürəyim yercin geldi". Bu etrafın safor boyu zarafatlar mövzusu oldu. Men incindim.

Başqalda biziz kor duman haqlađ - bir addım irəli zorla gərnişindən. Buraçda çox sevdiyim şair Vəqif Səmədoglunun bir mərsasi başlıda beynimde fırıldanıağdı. Bax, bu:

"Şəhərə duman gelib, Deyəsən yaman golib, heç kimə demo". Amma men deyirəm, čünki burası şəhər boyu zarafatlar mövzusu olma. Men yaman yeyildi, özü de acəb yararşıdu bərə dagları.

Yolumuzun üstündəki çayların möhtəşəm körpülərindən keçəndən çox istayırdı ki, aşib-dəsan sularını da götür. Fərqli, üzərindən keçdiyimiz suşayçuların bir coxumun elə adı çay idi. Burañda İrəliyə atılaraq səyləyim ki, Bakıya qayıdarkan güclü leysanlardan sonra aşib-dəsan çayları gərəndə anladım ki, nəden körpüler bə qədər hündür və möhkəm sañılıb.

...Düz saat üçdə Gümrahın maşını S.Rəhman adına Şəki Dövlət Dram Teatrının öndə üşləndi...

İndi da növbə çatdı tarixi və çağdaş arayışa.

S.Rəhman adına Şəki Dövlət Teatrı 1975-ci ilde çox istedadlı, bənzərsiz rejissor və fedakar insan Vəqif Abbasovun ağlagalmış çabalarının, həmlelərinin neticəsindən yaranı. Tez bir zamanda yeni yarannmış teatr bölgədə və paytaxtda nüfuz qazana bildi. 19.... ilde sahəninən pulsuzluq ilə bağlı V.Abbasov Şəkinin tərk etdi, teatr işi istedadlı, ümiderən akyor və rejissor gənc Hüseynqələ Atakısiyevə təpsirdi. Az keçmədi ki, H.Atakısiyev ona olan ümidiñin hamısını - özü de artıqlaması ilə doğruldu. Tam məsaliyyətə deyə bilərən ki, keçən əsrin soksunecini illərində bütövlükə Azərbaycan teatrı dərin və süst axan "depression"da vurmuxarkən Hüseynqələ Atakısiyevin rəhbərlik etdiyi S.Rəhman adına Şəki Dövlət Dram Teatrı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda səhər qazanıağdı idi. Artıq teatrın çox güclü, universal, müthəərlik, vahid məktəbə malik olan truppa vərdi, teatr mərasiyatı etdiyi an mürükəbələrə özünəməxsus gözənləməzliliklə və suxluluq hellə edirdi...

19.... ilde bezi mürükəbə, amma anlaşılan səbəblərdən Hüseynqələ Atakısiyev de Şəkinin tərk etdi, teatrın rəhbərlik olub. Uzun yıl galidimyividən onlarda çox otura bilmədik. Bir stokan çay icib teatrın indiki direktoru

qurub özünü istedadlı və professional rejissor kimi təsdiqləyən Cahangir Novruzov 19.... ilda Bakıya qayıdı.

Adı hesablaşa göstərir ki, XXI əsrin 2005-ci ilində S.Rəhman adına Şəki Dövlət Dram Teatrının 30 yaşı təmam olub.

İndi baxaq görək öz yubileyinə bu, Azərbaycan milli teatr prosesində rolü və əhəmiyyəti, xidmətləri çox böyük olan "yaradıcı mütəssis" nə ilə galib?

1975-ci ilənən bəri teatr binası temir üzü görməyib. Bunun nə demək olduğunu bilmək istəsəniz, monim ki Şəki teatrının binasına girib onu dolşan, sohñənin imkansızlığından pejmürdə olun, qaralıq və rütubətli otqlarda döza bildiyiniz qədar oturun və bu şəraitin sanot, mədəniyyət və manisətəcəgənən qədar uyğun olduğunu öznütən deyin. Men isə susacağam.

Rəyon ləra hakimiyətinin öz teatrına olan münasibatını da dəyərləndirməyəcəyim. Susacağam. Amma aktyorları, yeni sonət, madaniyyət və mənəviyyat daşıyıcıları olan bu insanların durumu haqqında deyəcəyəm, susmayacağam.

Bu gün H.Atakısiyevin o möhtəşəm trupçasından xeyli sayıda aktyor yənə da öz doğma teatrlarına sadıq olaraq yaradıcılıq məqsədlərlər. Gedənlər getdi - gedənlərin dalınca danışmalar, problem qalanlarında.

Cox mükemmel aktyor maktabına və peşəkarlıq malik olan Şəki teatrının aktyorları sırasında bir neşər də olsa, fəxri adı laiq bilinən yoxdur. Aktyorları mania dediklərini kimli, fəxri adıñtən şorti şeydir, amma neşa olsa da, sənəkarlar - idmərlər, teatr münasibətlərini təsdiqləyir. Təbiata çox təvazəkər şəkilli aktyorlara ağır gol: necə olur ki, bəzi teatrların başına fəxri adlar toydaş şəbab kimi təkələşib, anladım ki, nəden körpüler bə qədər hündür və möhkəm sañılıb.

...Düz saat üçdə Gümrahın maşını S.Rəhman adına Şəki Dövlət Dram Teatrının öndə üşləndi...

Yaxşı, "insan mili" ni qoşaq bir kənara. Bu amil, nə yazi ki, Azərbaycanda hala da işlek deyil. Afaq Masudun bir pyc-sində deyildiydi ki "neynamək olar? Biz özülbər xalqıq da". Biç insan ölandan sonra qıymatına verrik. "Bu sözler manfi personajının dilindən sösləşənə də, vəllah, razılaşmamıq olur. Man da razılışam, cünki bə həli təsdiqləyən faktlarıñçoxdur. Amma yeno do anladığım bir məqəm var. Necə oldu ki, hansi səbəblərdən, hansi əsəslərə səykerək Şəki teatrı, 30 (!!!) illik yubileyi dövlət tərəfindən qeyd edilmiş. Mənca aydınır ki, səhəbər formal "tədbir" den getir, biç haqıszlıq Azərbaycan milli teatrının 30 illik zamanı kəsiyinə, uğurlara, yaradıcı axtarışlara və sözünənələr istimayışlı getməyən, ailesinənələr saxlamadıqdan qıçaraq insanlar dövlət, ictihadıyyat və qadırılıbmış tərəfindən deyərləndiriləsin.

Yaxşı, "insan mili" ni qoşaq bir kənara. Bu amil, nə yazi ki, Azərbaycanda hala da işlek deyil. Afaq Masudun bir pyc-sində deyildiydi ki "neynamək olar? Biz özülbər xalqıq da". Biç insan ölandan sonra qıymatına verrik. "Bu sözler manfi personajının dilindən sösləşənə də, vəllah, razılaşmamıq olur. Man da razılışam, cünki bə həli təsdiqləyən faktlarıñçoxdur. Amma yeno do anladığım bir məqəm var. Necə oldu ki, hansi səbəblərdən, hansi əsəslərə səykerək Şəki teatrı, 30 (!!!) illik yubileyi dövlət tərəfindən qeyd edilmiş. Mənca aydınır ki, səhəbər formal "tədbir" den getir, biç haqıszlıq Azərbaycan milli teatrının 30 illik zamanı kəsiyinə, uğurlara, yaradıcı axtarışlara və sözünənələr istimayışlı getməyən, ailesinənələr saxlamadıqdan qıçaraq insanlar dövlət, ictihadıyyat və qadırılıbmış tərəfindən deyərləndiriləsin.

...Teatr böyründəki açıq havada quradıqlıñçoxşanada çay içənlər bizi salımlı, coxşusuna tamam - bəzəzilər vəxtilə manim tolobolborum olub, bəzəziləri isə Şəki teatrının parlaq tamaşalarında oynadıqları rullarla yaddaşına haqıszlık həkk olunub. Uzun yıl galidimyividən onlarda çox otura bilmədik. Bir stokan çay icib teatrın indiki direktoru

Hikmet Nəbiyevin otağına qalxdıq. Yuxarıda göstərdiyim kimi teatrda işq olmadığını görə otaq "romantik alatoranlıq" a bürünmüşdü. Vaxtı uzatmadan Vaqif İbrahimoğlu elə o andaca mətləbə keçdi, həyəcandan sim kimi tarına çəkilmiş Şahbazı təqdim edəndən sonra:

-Şahbaz, gurultulu söz kimi səslənməsin, amma bu an çok önemli hadisə baş verir: Sen Şəki teatrına qədəm basırsan. Burada Vaqif Abbasovun, Hüseynəğa Atakişiyevin ruhu dolaşır. Mən əminəm ki, onların da xeyir-duası ilə sən öz peşəkar rejissor yoluna qədəm qoyursan. Allah sənə yar olsun! - dedi və özüqarışlı hamımız kövrəldik.

Etiraf edim ki, keçirtdiyimiz duyğuların mənfi çalarları da var idi: heç kim istəməzdə ki, gənc rejissor öz birinci böyük işini bu cür üzüçü şəraitdə başlasın. Ümidimiz yenə da teatrın direktoru Hikmet Nəbiyevə və kollektivin səngimək bilmeyən yaradıcılıq əzminə idi.

...Gözəlim Şəkini qısa bir müddətdə gəzişərək, dolaşraq onun təkrarolunmaz atmosferindən özümüzə pay qo-parmağa çalışı-çalışa gördüklerimizi, eşitdiklərimizi müzakirə edirdik. Son qənaətimiz hər şeyə rəğmən nikbin oldu. Bu nikbin ovqatda Qəbələnin Nic kəndinə gəldik, çoxsayı qohumlarımıza öpüşüb-görüşdük, axşam yeməyini yedik və işıqların kəsilməsini gözlədik. İşıqlar düz saat birdə sənub bu gözəl kəndi zülmətə qərq edəndən sonra yixilib yatmadan başqa çarəmiz qalmadı. Gecə gəy guruldu... şimşək çaxdı... bu səslər də Bakıdakı yağış səslərindən fərqli idi. Bəlkə yanılıram...

*** *** ***

Şəkidə bir lətifə danişdilar. Çox güman ki, hörmətli oxucular bu lətifəni dəfələrlə eşidiblər, amma onu bir daha danişmaq istərdim. Niyəsini anlayacaqsınız.

...Deyir, iki qapı qonşunun gərgin və kəşkin mübahisəsini uzaqdan izləyən başqa bir qonşu "insendent" bitəndən sonra qonşusunu yanına çağırıb soruşur:

-Ha bu Əhmədiyyə sənə nə dedi:

Qonşu cavab verir:

-Həblə... həblə... həblə...

-Bəs sən ona nə cavab verdin?

-Həblə! Həblə! Həblə!

Müşahidəçi qonşu azca düşündüb qərarını verir:

-Ha, düz dedin də!

On beş ilə yaxındır ki, teatr sənətimizin durumundan şikayət və giley-güzardan yorulmuş biziər bu və ya digər teatrın vəziyyətini bir-birimizdən xəbər alanda dialoqumuz təxminən yuxarıdakı lətifəsayığı baş verirdi. Çünkü sözlərə artıq ehtiyac yox idi. Hər şey bəlli idi və necə deyarlər, axın görünmürdü.

Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, mədəniyyət sahəsində başlanan İslahatlar, Mədəniyyət və Turizm Naziri hörmətli Əbülfəs Qarayevin açıqladığı inkişaf programı teatr məkanında itirməyə başladığımız nikbin ümidiərimizi bərpa elədi. Ovqatımızın nikbinlik dərəcəsi elə yüksəkdir ki, mən, peşəkar teatrşunas, dərs yüksüçox olan universitet müəllimi, Şəkiyə öz xoşumla, öz vəsaitlə, heç kim tərəfindən ezam olunmadan getdim. Və peşiman deyiləm...